

Vəzir, Jysif
Cənnatın
kəbzi
<Heqajə>.

Baku 1927

Fai
34232



Universitäts- und Landesbibliothek Sachsen-Anhalt
urn:nbn:de:gbv:3:5-1192015415-883925249-14

DFG

JYSIF VƏZIR

1930/240

CƏNNƏTİN KƏBZİ

(Həqajə)

.....

Fai 34232

AZƏRNƏZR

Baqı — 1927



AZƏRNƏZR
Birinci mətbəədə
basıldı



Bas mətbyat mudirlili 2268

Sıfariş 649

Sajlı 3000



I

Bazmakçı ysta Agabala Vejlabad zəhərində bez qızının biri idi; saleh, salim mə'min allah bəndəsi bir zəxs idi. Bir adam jok idi qi, onyn sakkalına həsəd aparmasın. Dogrydan da, ysta Agabalany sakkal qəzəl sakkal idi; Kara atlas parçası qibi, uzunun iqi tərəfini dytyb və qıç-qəhərlərənə qətdiqcə ycları naziqlənib qəzəl bir syrətlə kylaklarına jarpəzlərdi. Heç qəs ysta Agabala qibi sakkal saklaja bilməz idi: xalk həftədə bir dəfə xılna kojsa idi, Ysta iqi-uç dəfə kojardı. Və nə hiqmət var idisə həmizə xılnanın ustundən uzunə koz japragı dəzəjib birdən neçə saat jerindən tərpənməzdi.

Biqar olan vakti, qərərdin Ysta əzunə bir neçə də joldaz tərəb zəhərdən çələ „bazmak“ sejrinə qədir. Byradə çybyklar çəqilib qeçmisişlər jada qətirilirdi, və birdən biri dejirdi: „jadındadırmı ysta Agabala; bir dəfə bildirçin qəeturub qətdiq xanlıq janlına dəjuzduruməjə? Mənim bildirçinim byraklaşan qibi xanlıqları kovdy. Rəhmətliq xanlıq gəzəbi, dytyb mənim bildirçinimin bogazını uzdu və dedi: „dyr byradan qet, birdə byralara bildirçin zad qətirsən sakallını tuqlarını bir bir joldyraram“.

— Xa-xa-xa! ysta Agabala ondan sonra məndən bir kaçarak çıkdı qi, dahi birdə xanlıq uzunu qərmədim“.

Ysta Agabala bir az qulub dejirdi: „hej elə xejir bərəqət də o vaktarda idi“!

Byndan sonra bir ajrlıq başlajırdı:

— Rəhmətliq xanlıq mənnən ərası çok qəq idi, (indi qəq olmasın!), zorxanada işləjəndə xan da biz ilə işlərdi. Paltarlarımlızı təmam çıkdıb, adama bir fitə dytardıq və sonra on-on bez qırınqə qələn acag milləri atıb dytardıq, ojnadarlıq. Qınumuz elə zorxanada qəçərdi. A qızı onda ycyzlyk vaktlar idi; bir „Panabad ilə iqi qun qızəran eləməq olyrdu!.... Bir qun, xan mənə bakıb, dedi: „vallan, qarbalajıl sənnən quləzəcəjəm“! Dedim: „xan bəzənə dənum, mən nə qarəjəm qi, sənnən quləzəm; dedi: olmaz qi, olmaz.

Xulasə əlacəm qəsildi, elə zorxanada dytyzdyk. Bir az çarplza-çarplza fırlanmızdık, vallah, xan qəri çəqilib, mənə bir elə jymryk ilizdirdi qi, jaṛəzdi m dıvara, dahi bir saat əzumə qəlmədim”.

Belə-belə „bazmak sejirləri“ az olmazdı. Birdən ittifak duzurdu qi, ysta Agabala əz əejxi mollaları „Aga-Əli-Əsər-agə“ ilə qəzməjə çəkardı. Və həmizə də „baza kovurma“ ojyny ojnardılar; Ysta otyrardı və mollalardan birisi, kyrzağınlı açıb, bir ycyny verirdi ona və bir ycindən əzu dytyb, Ystanlı hucum edən mollalardan təpiq ilə muhafərə edərdi.

Heç ysta Agabalənlən jadından bir hadisə çəkməzdi, bir dəfə jenə „baza kovurma“ ojnajanda axynd Əli-Əsər aga qərer, Kazı kılıla-kılıla istəjir ystanlı janına qırsın (Əli-Əsər aga ojnda çok mahirdir, Kazı min il „baza kovurma“ ojnaja, agaja çatdırma). Xulasə Kazınlı kılıla-kılıla qəlməsinə Aga artık e'tina etmijib, bir az da iləri qəlməjə aman verir və sonra dənub bir təpiq vyryr, Kazı dijirlənib duzur çoxyra. Byny fursət qərub, bir ajrı molla hucum etdiqdə koçak Əli-Əsər-agə bynyn da hucumunu dəf edib, cavab verdiqdə, ajagı qeçir molların jakasına və biçaranlı ləbbadəsi də iqi parça olyb, jerə duzur. Əli-Əsər-aganlı by rəzadəti ysta Agabalənlən heç jadından çəkməzdi; byny Ysta naglı edəndən sonra zadılk təbəssumu ilə dejirdi: „məzlallah Əli-Əsər aga qibi, molla ola bilməz, onyn vəkarlı, zəcaəti, qucusu verqı qibi, bir əejdir“!...

Dejə bilərəm, ysta Agabala axynd Əli-Əsər aganlı dunjada hamıdan çok istəjirdi; bir qun olmazdı ony qərub əlindən əpməsir, əzunu də qərməsejdi Axyndyn evini qərrəq zıjarət edə idi, hər qah Axynd Ystanlı və uzaklarınlı kətlinə əmr etsə idi, ysta Agabala Axyndyn jolynda uzaklarının və əzunun kanlılı çok xəzhallıq ilə akıldardı.

Bir qun zəhərdə belə zaçıelər dəjran edirdi qi, qıja usylilər ilə zəjxilərin davası olacak, by əhvalatlı Ysta ezipdiqdə taxtapyzdan, babadan kalma qəhnə kılıncınlı endirib, kyzryk ilə paslınlı təmizləjib kojdy qısqəzə. Ysta and içirdi qi, „bir iż uz verən qibi“, o paslı kılınc ilə juz usyli bazlı, çarplı, jaralajacak.

II

Oryclykda zəjxlərin məscidində (Vejlabadda əejxi, usyli, qərimxanlı qımı neçə dini firkələr var və hərəsinin də

əzunə məxsys məscidi mevcyddyr). Əli-Əsəqər agaja pyl jıgılanda kabakca kırmızı dəstmala buqulu mənbərə tərəf bir əej qəndərilirdi, mənbərin alt pilləsində dyran tələbə ony alıb, qəmali-mə'rifət ilə ony açardı və içindən bir parça cındıra bağlı pyl və iqi cut ə'la bəzmak çıxardıb, kovzardı jykarı və yca səs ilə çıxırdı: „ysta Agabala qarbalajı Cahangır oglu qefzdyz bir imperjal və iqi cut bəzmak verdi.

Bəzmagın bir cutu Aga üçün və bir cutu də qulfəti uçundur. Allahu-təbarəq və tə'ala ony dunjada jər-qəj bəlasından hifz eləsin və axirətdə də cənnət hyrlərindən məhrym kojasın! „Amin“ səsi mescid ilə bir olardı.

Ystanlı neçə həftəjə baza qətirdiji bəzmaklar məssid-də əl-əl qəzərdi. Əvvəl mənbərin ətrafına toplanan molla və sejidlər bəzmaklara durust bakıb dabanında jazlılan: „Əməl ysta Agabala mubarəq bəzəd“ səzlərinə əhsən de-jərdilər. Mollalardan o jana otymyz hacılar, bəzmaklarıñ hər tərəfinə mahirliq ilə dytylmız quləbatınıq qərub mat və mutəhəjjir kalırdılar. Məscidin əzəzli bəzmaklar qətməzdisə də oradaqı qarbalajılar, məzədilər və gejri alçak sınuiflı adamlar, bəzmaklarıñ qəjçəjlijini təsdiq edib, ağızlarını marçılıdadardılar. Hətta səkfin javıklığındaqı arvad jerlərindən də pərdələr kalkıb, xınlıq əllər ysta Agabala-nı qəstərərdilər.

Ysta bynları qərduqdə zədliyindən bilməzdi nə etsin: qah kalkıb, camaata əzunu qəstərərdi, qah papagını çıkarıb arakçınlı duzəldərdi və axırda əz əzunə qulum-sənib suqyt edərdi.

By xəzbaxtlık zamanı çok çəqməzdi: bir dəkikədən sonra tələbə, camaata bir ajrı adamın əej və ja pyl verdijini e'lan etdiqdə daha məscid ystanlı jaddan çıkarardı. Qızı çıxardı qı, agaja juzluqlər bəxəz edərdi atlar inəqlər və'd edərdilər; ipəq əbalar, xəz cubbələr vərərlərdi... Bynilər qərduqdə ystada daha zədlik nişanəsi kalmırdı; urəjindən sojyk kan akırdı. Onda ona fagırlıq əsər edib bəzək xəjalat ilə dolyrdı. Qızını fiqir belə qətururdu qı, məsciddən xəbəri bilmərrə olmyrdı. Xəjalat aləmində birdən pyl tapırdı, evlər tiqdirirdi cəmi məsciddəqı adamları ora-ja konak çəqərləb, kızıl kablarda onlara xərəq verirdi. Konaklık kyrtaran qibi nəqərlər kızıl məcməilərdə daz-kaz aparıb, kojyrdylar Əli-Əsəqər-aganı kabagına. Sabahdan

cəmi'zəhər danızlırdı qı, ysta Agabala qibiqizi olmaz. Zəhərdə konaklık olanda həmizə byna jykarı bağdan jer qəstərərdilər. Aganlın kyllgynda əjləzərdi. Byrada Ysta birdən əlini cibinə salıb bir juzluq çıksamardı və xəlvətcə Agaja verib dejərdi: „mən əlum byny koj cibinə! Aga pyly alıb qulumsənərdi.

Xəjalatdan ysta Agabalınlı agzı, bal dadırdı, qəzləri zədlişindən klijiliirdi. Çok vakt janındaqlı adamlar; „aj Ysta jadına ləbləbi duzdu, nədi? Agzinə nejə elə elijirsən?“ dejib Ystanlı xəjalatdan ajıldardılar.

III

Dejilməjə qərə ysta Agabala Əli-Əsərər aga ilə sigə kardaş imiz və Aga Ystanlı xətrini belə istəjirmiz qı, ony əzu ilə cənnətə aparmagı da və'd etmiz imiz. Bir qun axzam çagı ysta Agabala evə qələndə arvadına dedi: Ə, bilirsən nə var?

(Ysta Agabala arvadını adı ilə çağırırmaga ytanardı. Həmçinin arvatda ona „Agaqala“ dəməjə ytanardı. Onyn üçün bir-birini „Ə!“ dejib çağırardılar. Birdən qərdun kyzı mələzən qibi səs qəldi, onda bilirdin qı, ysta ilə arvadı səhbətə məzgyldyrlar).

Arvad cavabında:

- Ə, nə var?
- Ə, vallah korkyram deməjə.
- Jox korma!
- A qızı, vallah korkyram!

Arvad korka-korka:

— A bazi dazdınlı ogly, joksa vaj xəbəri qətirmisən?

— Jox a qızı jox! Belə iżdir amma vallah... Byraba arvad qızının səzunu qəsib.

— Ə indi mən sənin əliəndən almışacagam qı, de qərum nə tapmışsan?

Ysta by səzlərdən sonra ətrafa dikkət ilə nəzər jetirib baziqli arvada tərəf əjdi və javaz səs ilə:

— Ə, bax heç qəsə demə ha Aga-Əli-Əsərər-aga...
Qızı bir az dyryxyb qəri çeqildi.
— Ə, sən də elə çok çərəq jejirsən qı, heç səndən qəzum sy içmir!

Arvad donyqmyz,

— A qızı, dəli olmamışsan, çərəq nədir? De qərum joksa kardazlarımın bazaqlıa bir zəj qəlib!

— Ə-jox!

— Ə bəs nə var de qərum?

Ysta by səfər bir az cur'ət ilə bazaqlı arvada tərəf əjdi və jenə cəld çəqib dedi

— Vallah sən də elə çok çərəq jerirsənqi, elə dejəcəqsən mənə bygda, mənə bygda! İqimizi də surujub Adam ilə Həvvə qibi, çələ salacaklar!

Arvad jenə bir zəj baza duzmujub qızının dəli olmağından zəbhələndi.

— Aqızı cin zad vyryb agliṇı zadıṇı zəzdürməljib qi, hədərən pədərən danlırsan, bygda nədir?

Ysta bir az fiqirə qədib sonra acıklı, „vallah sən çərəji çok jejirsən, mən sənin odyna jana bilmərəm“ dəjib evdən çıkdıkdə arvad cəld jujurub ony dytdy.

— A qızı dəli olmamışsan de qərum nə deməq istəjirsən?

— Jox vallah deməjəcəjəm!

— Ə sən allah!

— Vallah deməjəcəjəm!

— Jox dejəcəqsən!

— Hə mən sənə dəjəcəjəm, oraja qədəndə elə arvadlıqlıa salıb dejəcəqsən, mənə bygda, mənə bygda.

— A qızı dəli olmamışsan, bircə de qərum nə olyb?

Çok dejəzdiqdən sonra, qızı arvadlıqlı muxbir etdi. Arvad, əllərini biribirinə çırrıb, həddən artıq zədlik ilə:

— Bıl, bynda nə var, vallah çərəq jemə dejərlər jemərəm. Dejirəm qərəsən nə dejəcəq? Bir də orada jeməb jokdyr ha, orada, hər bir zəji ijlijib dojyrlar.

Qızı papaglınlı alınına jeridib, qulə-qulə:

— Amma arvad qejfimiz olacak ha!

— Dejirəm, ə həmizə orada olacaık dajna?

— Həmizə, həmizə belə qejf var qejf.

Arvad qızını qəturub pəncərənin kabaglında dəzəjin ystə otyrtdy;

— Ə bircə byrda otyr, səndən bir iqi səz xəbər ala-cagam. Bircə de qərum, orada da çəhrə jyn zad var, joxsa...

— Jox a qızı, heç zad jokdyr, jakzı hyri gılman belə zeylər var. Belə qejf! Əzu də ajrı adamları ojara kojmazlar, biz aganlın səbəbinə qədəcəjiq: ja əzu aparacak, ja kəbz verəcəq. Heç qəsə demə ha!

„Kəbz“ səzundə arvad bir az fiqirə qetdi:

«Behişt imdi bir hamam qibi jerdir. Necə qi isti sy hoyzynyn karlısına camadar kojyrlar qi, arvadlar syjy dagıtmasın, imdi orada da karlıja bir adam kojacaklar qi, içəri erməni və ja rys qirməsin. Biz qi, aganlın kəbzini qəstərəcəjiq, onda karlılı açıb bizi içəri byrakacaklar...»

Byrada arvad dadlı bir qulumsəndi və uzunu ysta Agabalaja dytyb syal etdi:

— Ə orada jə'ni dejirsən gılman zadda var dajna?

Qızı acıklı cavab verdi qi, var.

— Ə sən atanlın qəru, acıqlı dytmasın bircə de qərum bəs onlar nə jejir?

— Arvadlın bəzəl olmaz, bydyr də! onlar nejnijir jeməji, onlarınlı əzunu jejirlər, xa-xa-xa!

— A qızı vallah aganlı macalı olmaz dalıncə o kədər adam qədəcəq qi, onda vallah kıl qəprudən qeçə bilməriq, haməmli təqulluq (dilim agzılm kyrysyn) cəhənnəmə!

Hmmm! Allahu-əqbər, dejir Aqa-Əli-Əsər—aganlı janında biz cəhənnəmə duzəcəjiq. Ə istigfar elə, kojarmı duzəq. Vallah juz min adam ola duzməriq, elə bir əbasının ycy bizdə olsa bəsimizdir.

— Vallah a qızı jakzılsı bydyr qi, elə bir qadız versin. Bak sənə və'də verib, vaktqən qet al, sonrajadılınan çıkar!

Arvadlın by səzləri dejəsən ysta Agabalalına ağlına batdı: bir az sakkalınlı tymarlaçı dedi:

— Onda qərəeq qədim kabakca hamama, joksa napaq almak olmaz.

Arvad cavabında:

— Jakzı, nə edirsən elə amma bir az tez qet?

IV

Ysta Agabala hamama tərəf rəvan olmyzdy, pajlızlı quləji agacların rən-bə-rənq japraklarınlı bydagdan bydaga salırdı. Qəjden kara bylytlar sallanmışdı. Bynlar kiblə tə-

rəfə qetdiqçə nazilirdi. Və daglara javıklazdıkda qanarları agarıb əqumuz zəfək verirdi. Ysta qetdiqçə kabaglından quçəjə tərəf pəncərəsiz əvlər sınlıq-səquq dıvarlar, dar eniz və jokuz quçələr bir-bir qəlib qeçirdi. Ysta o kədər ədalıga alydə olmyzdy qi, ajadı çoxyrlara duzub tez-tez bəzmagı çıkmagı və ja papagınlı tyllanıb alılna jeriməsi və ja kalkıb bir də pelsərinə duzməsi bynyn, nəzərinə belə qəlmirdi.

Ysta Agabala belə kejdəqəz idi qi, hər qun qərduju zəjlər ona tə'sir etməmiz olmyrdy. Birdən quçəjə duzmus it riziq və ja gejri bir hejvanat mejitlərini qərəndə belə fiqir edərdi „hələ itlərə allahın gəzəbi qeçib, bynlara behişt jokdyr qərəsən by jazık riziqlərə qim cənnət kəbzi verəcəq? Pi-ziq mejitindən sonra tojyk mejiti çıkanda Ysta labuddən qərəeq bir az da tojyk barəsində fiqir edə idi: „qərəsən tojyk da behiştə qədəcəqmə? Ona da gılman vərəcəqlərmi? Bəlgə tojyk da bilmədi bygdaja bir dimdiq vyrdy. Qərəsən onda ona nə kajırarlar?“...

Belə-belə syallara cavab aktararqən birdə bakdlı qi, dəzinə bir cut ezzəq kylagı dəjdi. Diq qəzunu açdıkdə odyn juqlu bir ezzəjə rast qəldijini dyjdy. Quçə dar olmaga qərə ylaq əuc ilə qeçirdi. Ysta Aqabala kaldı mə'təl: ja qərəeq qəri kajda idi ja ylagın ustundən və ja altından qeçib qədə idı. Qəri kajlıtmaga tənbəllənib Ysta bir təhər ezzəjin altından qeçib qetdi.

Quçə bazara çıxırdı. Byrada karanlık və hisli-paslı duqənlər də əuc ilə qərunurdulər; qimi hesab dəftərlərini jıgındı evə qetməjə, qimi duqəni baqlajırdı. Bircə bakkal, çəmçə ilə kazandan katıqı kovzyjb qobyd səsi ilə dəjirdi: „katıga qəl kadanalm, katıga qəl“ və ja bir ajrlı çıqırdı: «karpis kyrtardı. Kalmadı!» Daha ajrl səs qəlmirdi. Ysta bazarda dajanmadı; əqun batırdı. Cəld orada dyran hambalların ortasından qeçib, sol tərəfdən qərunən məscidə tərəf qetdi, koca müəzzzin əlində bir arzın müztyk məscidin kabagında dyrmyzdy. Məscidin alçak karlısından, hamballar dalında motal və gejri bakkal zəjləri çı-kardırdılar. Məscid, sərin olmaga qərə bakkallar oranlı icarəjə qəturub içində zəj jıgardılar, ysta Agabala məsciddən bir neçə kədəm o tərəfə kojyb, hamama rast qəldi. Hamamın alçak və yüksək dıvarları bəjuq əqubəzlərə sevqənib, neçə juz illər idi by minval ilə kalırdı. By hamama

çok xanlar qəlib, qəetmizdir, çok mollalar subh vakti byrada istirahətdə olmuyzdylar, minlərcə qızılər sakkallarına xılna baglaçıb, əmurlərinin çok vaktini byrada jatmakda qeçirmizdilər; hamı da fevt olyb qəetmizdi, amma hamamı əvvəlqi hallında jazamakda idi və minlərcə qızıləri də fəna dunjadan hak jollamaga hazırlı idi. Hamamın kapılsınlı ustəqi jazlılar təmamən tərq olyb, qəetmizdi, bircə iri xətt ilə jazlımlı „hamam xejli xybəst“ səzləri qərunurdu. Bynlardan azaqı bir pəhlivan çəqilib, bogyzan zirlərə tamaza edirdi. Jagmıldan zirlərin birinin kyjrygy silinib jox olmuyzdy.

Ysta kyjryksyz zirin də bir neçə dəkikə kejdinə kallı; „qərəsən by zirin kyjrygy elə belə jarayıb, joksa ony pəhlivan qəsib? Kijamət olanda bəs pəhlivan onyn kyjrygyny haradan alıb verəcəq? dijib pillələr ilə azaqı endi və alçak kapılı takkılıtlı ilə açıb qəlirdi hamama.

Byrada əvvəl qəzə qərunən dıvardaqı sy qupu idi. Ondan ojana palçıkdan tiqilmiz səqidə ocağında kırmızı sakkal bir qızı otyryb murqu dəjurdu.

— Salam-əlejqum!

Ysta Agabalanı səsinə hamamçı diq atılıb az kaldi ocağına ustə kajnajan pitini təqsun, sonra salama cavab verib Ystanın halını xəbər aldı. Ysta ortada olan sojyk sy hoyzynyn janından qeçib, səqinin birində qeçələrin ustə otyrdy və hamamçıdan dəlləq xəbər aldı. Bir həftə idi qi, ysta Agabala dəlləq janına qəetməmizdi, bazlınlı təq lap dezirdi. Elə sakkalı da pərişan halda qərunurdu, lazımlı idi qi, artıq-əjsijini duzəltdirsin.

Hamamçı kapıdan bir neçə dəfə qarbalajı Kyly çagırıb, qəlib otyrdy bir azdan sonra dəlləq hazır oldy və jetirən qibi balaca qızığunu ətəji ilə təmizləjib Ystaja təkdim etdi. Qarbalajı Kyly alçak bojly bir qızı idi. Onyn kuzarmız byrny, nəziq byqlərənən ortasına dəq yzanmışdı, hər qədəh ystanın byrnyndan bir naehmal damçı duzsə idi duz qızının alt dodagında bənd alardı və küzəda da həmi-zə byz baglardı. Onyn üçün qarbalajı Kyly tez-tez bazlınlı, ərdəq bazlı qibi, kabaga yzadıb silqələrdi. Onda na-ehmal damçılardan jerə təqulub, rədd olardılar. Qarbalajı Kyly çok zəjdə ictihad jetirmizdi; təbabətdə də mahir olmayı şübhəsiz idi. Bilirdi qi, karın agrısı kanın artıklıqlından-

dır. O saat azarlınlı arkasını çertərdi! Bogaz agrıjanda pejsər həcəməti jərdlərardı; jaz vaktl ildə bir dəfə adamlardan kan alardı: „jazda bəlgəmijjat bədəndə kajnar, rutubət tərpəzər, lazlımdır kan ajlılb suzə qələn vaktl bynları təmizləməq“. Qarbalajlı məhərrəmliqdə altı ajlık uzaklarlıq bazlınlı çertərdi, kan çıkmajanda uzagın pejsərinə bir-iqi zapalak çırpın qibi kan qəruqərdi. Kan da olmasa idi uzagın bazlından jəkin sarı bylannılk sy çıkardı. Onda uzak sahiblənlı nəzri də kəbyla qeçərdi. Amma ajrı dəlləqlər byny bacarmırlar: uzagın bazlınlı karşılıq qibi paralajırlar, kan çıkmır, nəzir də kəbyla qeçmir. Xulasə Qarbalajlınlı heç ejbi jok idi: mahir, kabil, qamil, akil, məsələsində alim bir zəxs idi.

Ysta Agabala qızsqajı zənn edəndən sonra sakkalının xılnaja da ehtiyacı olmazlıq duzunyb, hamamçıja xına almagı da tapzırdı.

V

Qarbalajlı Kyly, ysta Agabalanyın yzyn papadınlı çıkartdı və bazlınlı sy ilə islatdıkdə bir neçə syal elədi; zamanın dəjizilməsindən, bir az danlızdı və dərin ahdan sonra ulqucusu belindəqi kajıza çəqib, təraz etməjə basladı. Ysta Agabalanyın bazlınlı jarısı təraz olmamız, birdən qarbalajlı Kyly qəri çəqilib, dedi:

— Ysta, axır bazıma bir iş qəlib.

Ysta qəzunun altıncı dəlləjə bakıb jenə bazlınlı azağı saldı. Ystanlı by syal nəzəri elə bil dəlləjin səzunun mabə'dinə səbəb oldy.

— Dunən qecə namaz ustə çok dualar okydym, allahu-təbarəq və tə'alandan çok istixasələr elədim, ai ysta Agabala dahı bizim əlimizdən, byndan səvajı nə qələr. Dunja işinə bazlımlı karlızıb, axırət lap jaddan çıkılıb, xulasə qecə jatdı.

By səzlərdən sonra qarbalajlı Kyly bir az qəri çəqildi və bazlınlı iləri yzadıb, silqələdi, naehmal damcılardı qəlib, rədd oldylar və bir neçə dəkikə suqyt edib dedi:

— Ysta Agabala and olsyn səni məni xəlk eləjənə, qərdum bir səbətdi, bilmirəm təndirdi nədi, bynyn kıraqında dyrmuzam. Bir adam qəlib açıklı mənə bir təriq vyrdy, duzum səbətə. İstədim çıqıram, birdə qərdum qəzumə, kyrban oldygymyzdan biri qəruqdy. Ysta and ol-

syn qetdijim agaja! Bir əl qəlib məni səbətdən çıkartdı, agzıma da bir dolma kojdy. Amma ony dejim qi, Ysta dolmanı jeməmiz ajıldım, qərdum subh açılır, həjətdə xoryzlar banlazlı, Ysta qızı qərəq dogry söz danızsın, tiqə ele agzımda kaldı, dahi jejə bilmədim!.

Ysta Agabala javaz səs ilə „e'tikadın qamildır, amma ryzin qəm“ dejib fiqirə gərk oldy.

Qarbalajlı Kyly ysta Agabalany sakkaçlınlı altınlı tərazi edə-edə dejirdi:

— Biz uzu kara bəndərlərin əlindən də nə qələr qi; allah-təaladan nə kədərlənib o olacak məni qəm ryzi xəlk elihib o əz əlindədir. Lap ac çıplak kojsa səzum nədir...

— Aj Qarbalajlı javaz, bogazımlı qəsdin!—ysta Agabalany zarılıtlı qəldi. Dəlləq kylak vermişib, dejirdi;

— Biz qərəq nazuqur olmajak və onyn jolynda hər bir əzədan qeçəq qi, kijamət qunu uzumuzə kara çəqməsinlər! Jə'ni mən, aj Ysta elə əlimdən də qələni eləmizəm: iqi dəfə Qarbalaja qetmizəm üç dəfə Məzədə...

— Qarbalajlı Kyly, kajçı byrnymy dezdidi birdə Ystanlı səsi qəldi.

* *

Qarbalajlı Kyly kyrtarıb ulqucu belindəqi kajız qisbəndə kojdy. Ysta Agabala qızılqıdə birdə əzunə zənn ilə bakdı: dogrydan bazlı çok səlikə ilə tərazi olmyzdy; sakkaçlı ycy karmak zəqlində kylaklarla jaṛzmagı Ystanlı simasına bir ajrı lətafət verirdi. Qarbalajlı Kyly bıqlarla kabaglısı vyrmakda da artıq mahirliq qəstərmizdi: Ystanlı kalın dodakları tuqdən tamam ajrlılıb onyn bilaixtijar nəzərini əzunə cəlb edirdi.

Ysta Agabala əzunə zənn etdiqdə «qərəsən by nyranı sima hamıjamı müjəssərdir»? dejib qarbalajlı kylyja bir zahı verdi və başladı səqidə sojynmaga. Dola ha dola nəçə arzınlı kyrzadınlı açıb təqdu və sonra çuxa arxalıq, can arxalıq, hamıslınlı birdən çıkardıb təppəlti ilə saldı qəçənin ystə. (Ystanlı jaj və kılç libaslı biri birindən seçilmüşib həmizə üç-dərt qejmədən ibarət olardı). Paltarlarınlı hamıslınlı ysta Agabala topladı, dolma buqən sajak bir fitəjə buqub kojdy səqijə və papagınlı da lap fitənin ustundən kojb səqidən azadı duzdu. O biri səqilərdə də Ysta buqən sajak çoklyca paltarlar buqmuzdulər və ustlə-

rinə də cure-bə-curə papaklar kojmuzdylar. Papadın bə-zisi yzyn, kovyn çeznisində idi, bynlarınlı sahıbı molla və ə'jandan olmagı azqar idi-bə'zisinin karplıza okzarı vardı; bynlar əsnaf papadı idi. Bir iqi də təqərə bənzər cavan papadı qərunurdu.

VI

Ysta Agabala kärpli aktarıncı, dıvardaqlı zəqillərə də bir nəzər jetirdi. Koçak nəkkaz-cəmi sə'jini byrada sərf etmişdi.

Dıvarlın biri Bəhramlı fevkiladə rəzadətini təsvir edirdi; Bəhramlı atdıcı ox ilə cejranlı dal ajagınlı kylagına jaṛızdlırmagı bir cavanı mutəhejjir kojmuzdy. Biçara çavan təecubundən agacın dalında zəhadət barmagınlı dizləjib qəzunun karasınlı bir tərəfə dəndərməqdən əvəzka bir zejə kadir dejil imiz...

Q biri dıvara bir padzah çəqilib, bynun bıqları yzanıb, qədib qirmizdi dıvardan asılımlı bir fitənin altına, padzajlı kabagında bir çərpənli kılz, padzaha alma təkdim edirdi. Uçuncu dıvara, iqi acagınlı arasında pəhlivanlar quləzirdi. Bir pəhlivanınlı kılıncında və o birinin kylagında ərumçəq tor kyrmyzdy. Bynlardan jykarlı kara rənq ilə çəqilmis daglarınlı dağdan bir çərəqə zəhadət barmagı agzında qızılər təsvir olynmışdı və jenə hamılsınlı qəzunun karası bir tərəfdə idi. Qərunur qi, pəhlivanlarlı quləzməsi, bynlara çok bərəqə əsər etmişdi... By zəqillər Iran sənajei-nəfisəsindən bir numunə olyb cəmi hamama qələnləri mat-məhbüt kojyrdı. Ysta Agabala da onlara bakdıkda «zalım oglynda nə kablijət var imiz!» dejib ocagınlı tərəfindəqi kapı ilə içəri rəvan oldy.

Bir neçə kədəm karanlıkdə qədib ysta sag əlini kovzyjb bir az havada fırıldadı qi, qərsun kapı javıklazdımlı? —bir əei tapmajıb, kabaga qətməq istədi, amma sərbənd nəhəmvar olmaga qəra lazımlı idi, ajagınlı da birini kovzajıb havada fırlaşdı. Ysta byny da elədi Əlləri ilə dıvardan dytyb sag ajagınlı kovzajıb kabaga yzatdı və əvəzla dı javaz-javaz barmaklarınlı ucunu jerə endirməjə. Barmaklarınlı jerə javıklazmagınlı hiss etdiqdə ysta kılıçını əvəzadı və ajagi təppəlti ilə sojyk horranınlı içində duzdu.

Sol ajagınlı kovzajıb əvəzadıkda azca byndan isti horraja duzdu, belə-belə sojyk horradan isti, istidən sojy-

ga qeçə-qeçə Ysta dəjdi karlıja və bir də sag əlini havada fırlajıb rəzəni tapdıkdə, karlınlı açdı. Hədsiz səslər biri-birinə karlızıb, hamamın səkfinə duzmusdu; hoyzyn bygyndan içəridəqi adamlar qələqə qibi qərunurdulər; hamamın sag dıvəarında bircə pəncərəsi var idi. Byradan da hamama az ızık duzurdu, pəncərə jol ilə barabar oldynda, quçələrin nə kədər zibili olsa idi, quləq qətirib byraja təpərdi. Byndan ilavə konzyda «Dınkılı bəj» ləkəbli, arık və yzyn bojly bir zəxs olyrdy, by bəj nədən isə jediji əzilərin artıqları hamamın pəncərəsinə atardı. Çok vakti nəqərlər ilə mərc elərdi; «qım karpz kabıqı ilə hamamın pəncərəsini vyrsa, vyra bilməjəni minib həjətin o bazına qetsin»—belə olan syrətdə hər qəs olsa idi, istərdi pəncərəjə bir əej atsın. Xulasə hər nə elijirdilər o bizim iżimiz dejil, biz ancak ony dejə biləriq qi, hamamın pencərəsi çok əzəid idi: nə in-qı karpz kabıqı, bazmak ajı, it, rızıq mejiti-byrada hər bir əej tapıllandı.

Ysta Agabala pəncərəjə heç bakmadı, ancak onyn kabagında fitələrin ustə xıñalanıb jatmız iqi qızıjə durust zənn elədi qi, qərsun bəjuq zəxslərdirsə baz endirib, hallarını xəbər alsın, amma çifajdə bynların xoryltysy hamamı burumusdu və kılıllı sinələri, qəruq qibi kalkıb enirdilər. Camadar Ystanlı qərduqdə qəlib, quncdə onyn təzə fitəsini alıb, bir qəhnə və jaş fitə verib byrakdı, Ysta camadardan bir balaca dilqir oldy; həmizə Aga-Əli-Əsəqər-Aga ilə hamama qələndə camadar onları fitəsini dəjizməzdi. Və kyry fitədə byrakardı içəri. İmdi ancak nə səbəbdənsə çamadarın qəzundə ysta Agabala qibi qızı, alçak sınlıdan hesab olynyb fitəsi dəjiçildi. Hər qah by iş ajrı vakt olsa idi, cənnətin kəbzi məsələsi Ystanlı bazında dolanmasa idi, jəkin qi, qızı acıqından gəm jejib fevt olmyzdy. Amma belə işlərə kylak asmak zamanı dejil idi: „kaçanı kovarlar“ demisər. Əli-Əsəqər-aganın qejfinin qəq vaktına düşüb, „kəbz“ və'd etmişdi, hər qah aradan bir az qeçsə idi, jəkin qi, daha verməzdi. Onda da ysta Agabala behişt çəpərinin dibində, min il „mənə hyri, mənə hyri“ dejib qəzunun zokkyryny təqsə idi də ona hyri verən olmazdı. Ona qərə Ysta camadarın mə'rifətsizlijinə e'tina etməjib, karlınlı mukabiliндə olan isti sy hoyzyna tərəf rəvan oldy və bir nəçə piləqən çılkıb balaca karlıdan syja duzdu. Ystanlı canı rahat oldy. Amma hoyzyn syjy, neçə həftələrdən bəri

dəjizilmədijinə qərəb bir balaca koxyjyrdy. Onyn da heç bir zəjə dəxli və zərəli jok idi. Hoyza qırən kaz kabaklı çıkmazdı, həmizə zad, nyranı, paq paqızə, gəməqin adam da oraja qırsə idi, qejfi açılardı: hoyzda adam həmizə həm-səhbət tapılr, bir-biri ilə hallazılr, „məsələ“ əjrənir, cimməqdə qi, bir qejf. Hoyzyn by bəzindən qırıb, o biri bəzindən çıkana dəq, on adam ilə tokkyzsarsan, bynyn hərəsində bir məlahət, hərəsində qızlı bir ləzzət var.

Hoyzda səkfin jürtügündən duzən ızık, syjyn bylanıklärıqndən quc ilə azaqar edirdi, bircə çırq lajlınlı xırda dalgalara duçar olyb, tərpənmələri mə'lym olyrdy. Daha ajrlı, zəjlər əlaməti orada qərunmurdu. Bəlqə ony demirəm, birdən-birə adam syja qırəndə (xudanəqərdə) kıl çənqələri, dinc dyrmajıb onyn kolyna, kılçına və ja bojnuna dolaza idi və ja ajaqları hoyzyn dibində cur-bə-cur jumzak zəjlər ihatə edə idi, bynların da guslə mumanəeti olmamadı azaqardılr. Ysta Agabalaja da gusuldən bəzka ajrl zəj lazımlı deyil idi: jə'ni qərəq bir neçə dəfə bata idi syja, istigfar edə idi və paq olandan sonra qədib Əli-Əsərər agadan cənnətin kəbzini alıb rahat jerində otyra idi. By fiqir ilə Ysta barmaklarınlı kylagına və byrnyn dəliqlərinə tıxılıb syja batdı. Qızı, məsələsində arif idi: gusuldə bədənin hər bir jerinə sy dəjməjini bilirdi, ona qərəb ajaklarınlı da hoyzyn dibindən uzduqdə, balıq qibi üzub o biri tərəfdən çıkdı. Byrada yca səs ilə „səlavat“ çəndərib əlini sakkalına çəqdi və syjyn uzunə tupurub birdə batdı. Amma çifajda, by dəfə siyahət natəməm kıldı, Ysta jarı jol qətməmişdi, bir ajrl qızı ilə bəz-bəza qəlib tokkasdlar və iqisi də uzlərini tyrzaldıb sydan çıkdılar qi, bir birini dəjsunlər, biridə uz-uzə qələndə „ja allah“ deyib mehriban qəruzdulər. By ysta Agabalanın məqtəb joldazı qərbalajı Bagır idı.

Qarbalajı Bagır həmizə qulumsənəndə qəzunun karası itərdi, byrada da qəzunun karasını itirib dedi:

- Ysta qejfin qəq, dımagınlı çagdırımlı?
- Allaha zuqur!
- Nə təhərsən jakzısanmı?
- Nejə devlətindən, sən nə təhərsən?

Qarbalajı Bagır cavab verdi:

-
- Allaha zuqur.
 - Qefin qəq dımagın çagdırmıl?
 - Allaha zuqur.
 - Nə təhərsən jakzılsanmı?
 - Nejə devlətindən!
 - Allahın devlətindən.
 - Uzaklar da jakzıldırmıl?
 - Canlına duası var. Sizinqilər na təhərdir?
 - Canlına duası var.
 - Lap jakzılsanmı?
 - Allaha zuqur...

Belə belə on-on beş dəkikə biri-birinin halını soryb, sabık rəfiklərin hərəsi hoyzyn bir quncunə çəqildi.

Az çəqmədi, hoyza bir neçə adam da qırdı. Bynların biri cuzamlı Abbas idi, kalanının karanlık olmaga qərə uzləri mə'lym olmyrdı. Ancak birinin qəçəli quc ilə seçiliirdi.

Hoyz „salavat“ səsi ilə bir oldy. Zappıltı duzdu, qarbalajı və məzəhdilər ərdəq qibi çımızırdılər. Biri batıb, biri çıkırdı. Bybyn ilə kənaət etməjən neçə çanak da bəzənə sy təqurdu. Salavatlar lap məxrəcdən qəlirdi. Sakallar tymarlanırdı. İstijə davam etmijənlər pejdərpi dıvarlara tupurub canlarınlı rahat edirdilər.

Ysta Agabala hoyzdan çıkan qibi, jerə salınmış fitənin ustə uzandı və camadar onyn sakkalına, bıqlarına, kaşlarına və barmaklarınlı yclarına, qamalı-kabilijət və səlikə ilə xılna jaxdı. Ystanlı istidən dəjunən urəji elə bil xınladan sonra, saqıtlaşdı; bədəni rahat olyb dəha tarənmədi; qəzləri javaz-javaz kılçılb jymyldı. Ysta əvvəl agzından fısıltı ilə bir az hava byrakıb, ondan sonra kəljan qibi xoryldamaga bəzladı.

VII

Vejlabad zəhəri elə bil dəjizmişdi: hərə bir tərəfə kaçırıb dağlımakda idi; ətrafdan həjəcanlı səslər qəlirdi; sərvətlilər kılzıllarınlı basdırırdılar, fagırlar da damlara dolyzyb allah sədasını qəjə kovzajırdılar.

Kozun qızılıq idi. Duzmanlar hər tərəfdən zəhəri ihatə etmiş idi. Zəhər darvazaları təmamən bağlanıb dallarına

kalın toprak cəqilmis idi. Kozun fevc-fevc duzmanlı hycymny dəf etməjə çalıdırdı. Kalabəndliq ili idi Ysta Agabala jenice anadan olmuyzdy, biləjinin ustə qəz jazählə sel qibi akırdı. Arvatlar byna bakdıkda dejirdilər, „syja dənmiz oldy olmadı zəhərin nyarakı dəndü“. Elə arvatlarınlı hakları var idi. Agabala çok aglagan uzak idi. Aglajanda uzunu tırgıldırdı. Elə bil mərsijjə dejəcəq idi. Birdə ysta Agabala qərdü qi, byny bələqdə bir bijabana atıblar, kalıb çıgırı-çıgırı. Səs quj təmam qəsilib; daglar, daşlar, dyman ilə burunub, bircə xırda cıdırl qəzə qərunurdu. By jol ilə bir addım enirdi. Javıklazdıkdə Əli-Əsərər-aga oldygы me'lym oldy. Axınd jetizən qibi ystanı kycagına qəturub bələjini açdı və sonra cibindən bir qadız çıkarıb ona vərdi: „al by qadızı tərzürdim cənnətin qanarından sənə bir parça jəversinlər orada je, iç, hyri və gılmanılar ilə axirət ləzzətini apar“.

Ysta Agabala qadızı alan qibi kaçmaga uz kojdy və hər addım atdıkca elə bil bəjuməjə bəzəldi; belə qi, zəhərə jetincə altı jeddi jazählənda oldy.

Bir qun Qarbalajı Cahangır qərdü qi, ogly Agabala dıvardan sərçə jyvası duzurur. Qarbalajı fori əlləri ilə ony dytyb, bəzəna bir-iqi kapaz saldı və sonra İrandan qəlmis bir mollanlı məqtəbinə apardı.

Hər sabah açıldıkdə Agabalən min ah və zar ilə qejindirib, bir koltygyna odyn birinə qəmur vərib, (adətən zəjirdlər məqtəbə odyn, qəmur aparıb, əzləri üçün ocak kalarılar və hər qəs qətirməsə idi ony mankallarınlı və byxarlınlı qanarına kojmazdlar, məqtəbin bir quncundə sojykdan titrərdi) çıjnını də hejbəsini salıb məqtəbə qəndərərdilər. Uzak atasına bir təriq, anasına bir əllək atıb karıları bir-birinə çırpı-çırpı evdən çıkardı.

Bir neçə il belə qəçdi. Qarbalajı Cahangır elə qəzləjirdi qi, ogly Kyranın məddini ajaga çıkıb məsələsinə arif olacak. Laqın ogly hələ «vəllejli» də kalmızdı. Qarbalajı hər vatk məqtəbə qədib, ony mollaja tərziranda molla agabalənli çənəsindən dytyb dəjerdi: „çok sə'jli uzakdlar maza-allah!“.

Agabala çok koçak uzak idi: məqtəbdə cəmi iżə hamdan kabak o kədəm kojardı. O biri uzaklar məqtəbə həftədə bir qısqum sy vərsə idilər, Agabala bez-altı qısqum

verordi, məqtəqi hər qun supurərdi; bazara qədib, mollaja piti alardı. Bynyn üçün də mollası Agabalanz cəmi zəjirdlərindən çox istərdi: hamısından kabak onyn dərsini dejərdi, həmizə kylyncy dyranda arkasını ona tapdaladardı, çubugyny o doldyrardı. Agabalanzın by xozbaxtlıqına cəmi zəjirdlər həsəd aparardılar; axzama dəq fiqirlərində by idi qi, bircə Agabala by məqtəbdən cıka iqi, bəlqə bizə də mollanızın arkasını kazıtmak və ja bojnyny ovmak nevbəti jətişə idi.

Bir qun jenə Qarbalajı Cahangır Agabalanz mollaja tərzürmek üçün, məqtəbə qədəndə qərur, məqtəbdən səs qəlmir; nə olybsa molla uzakları tezdən byrakıb. İçəri qırıldıqda məqtəbdə bircə Agabala ilə molla nəzərinə qeçir; qərur molla Agabalanzın cənəsindən dytyb dejir. „Agabala kyrbanız olym, sən mənim kylagımdan dyt mən də sənin!“. By səzlərdən qızı nə anlaşırsa jujurub mollanı supurlujur. Bir az molla byny bir az by mollanı by quncə o quncə çırpandan sonra quçədən səsə bir neçə cavan jujurub bynları aralıqlı.

Sabahdan by iżə min rənq verib bazarda danlızdılar. Byny eziitcəq Agabalanzın bəjuq kardazı qədib mollanız ko-paragini qəturdu; dajıları mollanı məqtəbə həsrət elədilər; o biri kohymlar əzlərinə xançaldan pıçakdan aktarıb, tapdılar. Səhbət qun-qundən bəjudu; bejinlər kılzı. Az kalmızdı by işlər mollanız bazında çatlaşın, molla baz qəturbanı İrana kaçdı. Zəhər saqıt oldy, səhbətlər jaddan çıkdı. Qarbalajı Cahangır and içdi qi, dəxi by iżdən sonra Agabalanz məqtəbə kojmıljacak, necə də dəmişdi elə də elədi: aparıb bir bazmakçıja zəjird vərdi...

Ysta Agabala birdə bakdı qərdi, otuz ildir bazmakçıxanada tozly cirqli duqəndə çərməji dəjur. By yzyn mud-dətdə Vejlabadda hər bir zej dəjizmiş idi çox „zejxilər“ dənub „usyli“ olmyzdylar; hacı qərimxanilər „zejxi“ olmyzdylar. Zəhərdə bəjuq məcizələr qərunmuşdu; çöklə ocaklar (pirlər) zuhyr etmişdi; Əli-Əsqər-aganın evi neçə dəfələrlə gejbdən nyranı olmyzdy; birdən-birə mollaların pylları bərəqət tapmazı-Kazı aga altı juz manat məvacib ilə bəjuq imarətlər japlırmazı; o biri mollara allah haradansa devlətli, dyl arvatlar jetirmişdi. Xulasə zəhərdə hər bir zej

tərəkki tərməzdi, dəjizilməzdi, abad olmuyzdy, bircə Ysta Agabala kədimlijində sabit kalıb, otyz il idi qi, by kərar ilə məizət qəcirirdi: elə kajızlı syja salıb, dizinə çəqirdi və sonra çərməji ilə dəjurdu.

Ysta byrnyny kyrtdalajıb dərin bir fiqirə gərk oldy: „hejhat! Θmur, qətdi. Qun qətdi! By qun, sabah inqirminqir syal edəcəq qi, nə kajırmışan?—onda nə cavab verəcəjəm?“ Bynları fiqirindən qəcirəndə Ystanlı kabagını cənnət, cəhənnəm qəlib qəsdi. Onyn əvvəl qəzu jazatıb, urəji bərq dəjundu, sonrajadına „cənnət kəbzi“ dyzub qulumsəndi və cəld çərməjini tyllajıb dəzluju dəzündən kopartdı „ahəstə kaçana imam gənim“: Ysta kaçmaga kədəm kojdy. Bazardan qəçdiqdə duqəncilər təmamən jerlərindən kalkıb bəzadılar Ystaja qulməjə; bakkallar çuruq mejvələr ilə salbalamaga; uzaklar jujurub ystanlı ətəqlilijirdilər, zəhərdə belə kajda idi, bazardan jujurməq qibi adətdən qənar bir iż dytanı by təhər edərdilər.

Ysta, bynlara kylak vermijib bazardan qəçdi. Quçelər bir-bir qəlib qətdi. Byrada Ystanlı kabagına əvvəl „hasıl-qərim xani-lərin“ mollası çıkdı. Ysta ona heç e'tina etmədi, o da ystaja açıklı bir nəzər ilə bakdı. Bir az qəçdi bir neçə qəmürçu və qənqan qərundi, sonra bir dərviz və axılda bir neçə sejid mərsijjəxan və çöklü dilənçi. Ysta bynları bəzisinə yca səs ilə salam verib bə'zisinə də heç e'tina etmijib qəçdi. Bir neçə addım da atıb zəhərin axırlına çıkdı mazlı-mazlı ojnajan on jeddi, on səqqız jazında uzakları səsindən kylak dytylyrdy. Bynlar ystanlı kaçmagınlı qərcəq ony hojdy-hojdyja qəturudulər. Ysta bynlarada fiqir vermijib yzaklaşdı.

Dyman ətraflı burumusdu, jer qəj zylmata gərk olmuyzdy. Səs quj bilmərrə qəsilməzdi, bircə Ystanlı ajağınlı zappıltısı adama həjəcanlı tə'sir edirdi. Ysta Agabala aramsız kaçırdı, havada təğjir qərunmurdu. Zylmatın ızlıqlanmagına umyd jok idi.

Kırx qun, kırx qecə Ysta Agabala yol qətdi, ətrafda bir ızlık əlaməti qərmədi, axılda tənqə qəlib bir dəzin ətəjində uzandı və əz əzunə by fiqirləri elijirdi „allah joksa mən qunahqar idim qi, kabagıma zylmat çıkdı? Byjyrmysan, Aga-Əli-Əsər-aganıñ dalında namaz kıl, kıl-mızam; zəjxilərin məscidindən başka ajrı məscidə qətmə-

qetməmizəm; mollanın tabeindən çıkmamızəm, əl dejib-əlmizəm, ejb olmasın, ev adamına ibn Mulcəm (allah lə'nət eləsin) ələn axzamı jakzı qəllə paşa biziirdib aparıtzam jejiblər (həlal xozları olsyn). Bəs mənim qunahılm mədir?“.

Usta aglaja-aglaja fiqirə qetdi və birdən kalkıb bəzənə dəjə-dəjə həqurdu: „pərvərdijara! Mənim qunahımdan qeç! Məni kəbir kazanıra saldırma: bircə dəfə bilməmizəm, usylilərin odyna duzub qızılızlı az jemizəm!... Uhy, uhy!.... jəsa onyn zylmatıdıl indi məni burujub!“

Usta Agabala qəzunun jazlını təqməjə bəzədə. Aglajı və bəzənlər dəzdan daza çırpıb jatdı.

Azmı, çökmy jatıb, usta jazlı qəzlərini açdı, birdə qərdü ryzqar təmam dəjizilib: dyman cəqilirdi; dan jeri jəlliicə səqulurdu; zərk bylytləri kılzı qibi parıldajırdı; aj və yldızlar qunun parlak zua'ları karzılsında ızkıdan duzub, sənuq bir halda qəzdən itirdilər. Subhun həzin quləji jazlı japrakları bir birinə vyryb zakkıldadırdı; bylakları dazdan daza təqulub ələndən qəzəl baglara bir ajrlı lətafət verirdi; çiçəblərin titrəzib, bir biri ilə baz baza qəlmələri elə bil bulbulun janıklılı səsinə səbəb olyrdy...

Bir dəkikə cəqmədi, qunun zuaç dağın dalından kalkıb cəmi aləmi ızkılandırdı; qul gəncələrinə duzmuş zehlərin hərəsi min rənq çaldı. Çənnətin javıklazmagı Ustaja əjan oldy. Cəld jərindən rəvan oldy. Bir az qetməmizdi, ziddətli bir mənzərəjə rast qəldi: zimal tərəf təmam od dytyb janırdı; jərdən və qəjdən alav kajnajırdı. Usta bir az dənuqdu və mə'təl kaldı; bircə jol var idi o da jängi tərəfə qədirdi; daha ajrlı tərəfə qetməq məmən dəjil idji, qulzarlıq ilə bynyn arasında bəjuq bir səd cəqilməzdi, ony qəçməjə insan kadir bejil idi. Ustanı dirdə fiqir qəturdu: „joksa allah eləməmiz, cəhənnəmə qədirəm?“ Jenə jadına „kəbz“ duzub urəjini tokdatdı və kyrzadınlı ucunu açıb alınınlı tərini silə-silə od çıkan tərəfə rəvan oldy.

Byrada qun, qəjdən jerə ənməzdi; xalkın istidən diləri agızlardan çıxıb jer ilə surunurdu; dəstə-dəstə adamları uzlərinə kara cəqib, çıqlırda-çıqlırda od tərəfə aparırdılar, əcajib məxlykat qərunurdu: qimi byjnyzly və at ajaklı idi, bə'zisi jarlı əquz jarlı adam idi; qiminin dərt-bez əli və əlində odly qurzlər var idi.

By əcajib zəbanilər dytdykları insanları qurz ilə zap-
ralıjıb odly zəncirlər ilə daglıjırıldılardı. Çıqırtıdan kylak dy-
tylyrdı.

Gərb tərəfdə bir təpənin ustə ag ələm vyrylmışdı. Byrada „nameji – e'mallara“ və qəhnə hesablara bakılırdı. Əzəzləri ejnəqli koca bir məlajiqə qitabları vərəklədiqətəz kalkırdı. Sag tərəfdən Israfıl syr dudujuunu çalıb, əluləri jykydan ojadırdı. Kəbirdən kalkan koi, kılıçasını koltygy-
na vyryb, ag ələmə tərəf dijirlənirdi. Byrada bəjuq bir də-
tə əmələ qələn qibi, içlərindən biri ajrlıb çıkırdı ag ələm
dyran təpəjə, baslaçırdı mərsijjə deməjə və əlulər də tə-
pələrinə dəjub aglaçlırdılar. Koca mələqdən birisi, dəftərdə
hesab çəlpəziq duzduqcə tyrzalmız uzunu bynlara çəndə-
rib dejirdi: məqər dəxi bəs dejil? sıtal uzadı sıtal lap zəh-
ləmizi təqđunuz!

Ələmin sol tərəfində dyranlar xəçpərəstlər idi, bynla-
rıñ uzlərinə kara çəqib sorgy syalsız cəhənnəmə təqur-
dulər.

Ysta Agabala bynlara bakanda bir zəbanı agzından alav
təqə təqə bynyn ustə hucum etdi. Koçak ysta əzunu itirmədi
cəld kəbzi qəstərib çıqırdı: „vallah zejxijəm“. Zəbanı ag-
zıñı jymyb suqyt etdi və sonra iżarə ilə Ystadan uzur
istəjib onyn ilə qətməji rica etdi. Ysta razı oldy. Bir ne-
çə dəkikə qətməmisidilər, bir daga rast qəlib bazına çıkdı-
lar. Ysta bir də qərdü, dagın mukabilində qəzəl baglar,
ycə imarətlər salınlıb; imarətlərin altından çajlar akırdı,
hoyzlar fəvvərə vyryrdı, qul qulu çağırıldı, bulbul bulbu-
lu; hyrilər və gılmanlar adacların dibində səf çəqib, bojyn-
larçıjinlərində dyrmyzdyalar; jymry totyx yzaklar, kılzıl tax-
lardə kymaz jasdıklara səqənən mə'minlərə zarab pajla-
jırdılar. Bir tərəfdə çəzmələr zakkiłdaşlırdı. Bir tərəfdə
qəzəl ciçəqlər koxyjyrdı, mərmər hoyzlarda kılzıl balıklar
ojnazırdı; Agaçlarda partlamız narların hər dənəsi jakuti-
əhmər qibi, krzarıb zəfək verirdi. Bircə xahiżə bağlı idi
qi, məjvələr agacdan uzulub əz-əz bazına mə'minlərin
agızlarına duzsun..

Ysta Agabalanıñ urəji məhbybəsini qərmiz azik urə-
ji qibi dəjundu, Amma çifajda oraja qətməq mumqun de-
jil idi; orada kıl qərpu dyrmyzdy.

Kıl qərdunun hər tərəfi od dytyb janırdı. Minlərcə
adamlar odly qurzlərin çənqinə duzub fevt olmakda idilər.

Byra cəhənnəm idi. Cəhənnəmin qənarında çöklə kır kazanları kajnajırdı. Qunahı çok olanları byrada kajnadıb sonra atıldılar əz dahaların agzına.

Birdən bərəq səs qəldi. Ystr sol tərəfə bakdıkda qərdi, bir bəjuq dəstə uzu kara adamlar qətururdulər. Kır kazanlarınlı jənəna qətirdiqdə „naməji-e'mallarlı“ çıkarlıb bir-bir okydyalar, bynlərlən biri dəmir jol və bir qəmi ixtira' etməjə qərə odly qurz ilə bir neçə vyryb, tylladılar əz dahaların agzına. Biri balon kajıran idi, byny allaha ox atan Firoyn cərəqəsindən hesab ədib məsləhət qərdulər qı, artıq tənbih üçün bir əl kır kazanında kajnadıb alava atsınlar, təjjar kır kazanına duzendə ysta Agabala „allah sizə lə'nət eləsin az kalıblar allahın da jənəna çıksınlar“ səzləri ilə ırəjindən tiqan çıkartdı. O biri „namə“ lər okynanda çöklə gəzetçi adları səjləndi, bynləri da əvvəlqi minval ilə odladılar; sonra rəssamlar qəldi, bynləri sorgysyz doldyrıldılar kır kazanına. Artistləri zəncir ilə dəjub əldurdulər. Jevropa və Amərika huqəma danışmənd və gejri namaz kılılıqlıb, zəjtən əməllərinə rəvac verənləri təmamən jandırıb qullərini sovyrdılar. Axırda bir çıraq „naməji e'mal“ çıkdı; bynyn sahıbı bir balaca arıq adam idi, syal etdiqdə qimsən? Nə qarasən? Cavab qəldi qı. „hacı qərim xani“: By səzu əzitcəq cəmi zəbanilər qulməqdən gəzz elədi, Əzrail lap əzundən qetdi; ysta Agabalaṇı zədlişindən papagı duzub, dijirləndi;“ byna bak byna! Alma kaxına okzajır, məl'ynyn qənlundən „qərimxanlık“ qeçir! Zəbanidən birisi „qərimxanını“ barmaglını ycynda qəturub atdı kır kazanına və başladı karlızdlı maga.

Ysta Agabala qərdi bəkmək ilə kyrtarası dejil: hər dəkikədə minlərcə adamları çəqib cəhənnəmə təqurlər, javazca kıl qərpunun ustə çıkdı. Onyn kabagıncı bir rysca okymuz adam qədirdi, ondan da kabak hicabsız bir arvad. Onların iqisi də ortaja çatmamız kıl qərpudən yçyb cəhənnəmə vasil oldular, amma ysta kuz qibi qədib ajaga çıkdı.

VIII

Cənnətin ənbəri kapıları ysta Agabalanın uzunə açıldı. Rizvanlar tə'zim edib Ystanlı paq kədəmlərini təbriq etdilər. Bir dəkikədə minlərcə hyrilər təqulub iżveji—

dilnəvazləri ilə ony ihatə edə-edə apardılar. Səndəl taxtlar ipəq mutəqqələr hazırlanmışdır. Ystanı otyrtdylar, qəzəl bir çocuk bir pijalə lə'l təq zərab qətirdi. Zərabın ləzzəti-ryhanisindən Ystanı dunjada çəqdiyi zəhmətlər jadlıdan çıldı. Bədəni bəjuq bir kuvvə ilə məmly oldy, qəzləri լզiklandı; urəjində jeni bir hiss, həzz və ləzzət hissi o-jandı. Ətrafa bakdıkda qəzəlcə hyrilər qərdü, vucydı bir od paraja dyçar olyb, ilq dəfə olaraq ezki-həkiki nə oldygyny dyjdy. Hyrinin birini saga aldı, birini sola və incə bellərini kycaklaçıb, almaja bənzər janaklarınlı əpməjə basladı və əpduqcə ezk ody alavlanıb, Ystanı vucydına jağıldı.

By halət artıq çəqmədi. Birdən bəjurdən qecəl Həsən çıklıb Ysta ilə salamlazdı:

— Ja allah Ysta!

Ysta diq atılıb cavabında:

— Ja allah Məzəhədi Həsən! Balam sən hara byra hara? Jə'ni aga ilə kylyn arasını bilməq olmaz; hər sir allah janlındadır.

Qecəl Həsən ystanı kycakladı və çəqə çəqə apardı.

— A qızı bir qəl qər byrada nə ləzzət var.

Iqi mə'min jazıl agaclarınlı qələqəsi ilə salıb qetdilər. Bir xejli qəzdilər və cəmi dost aznalarınlı da qərub söz kojdylar qi, qədib Aga-Əli-Əsərər-aganı da tarpıb bir „ba-zA kovyrma“ ojnasaqları. Kotyr Səməddən başka hamı razı oldy; dedi.

— Siz ələsiniz uzaklar, by qəcə birə məni kojmuyjb jatam, hammal kyly mənnən jan-jana jatmızdı. Bilmirəm onyn birəsidir ja nədir? Kotyr Səmədin səzlərindən hamı istigfar elədi, Ysta Agabala isə bir xejli də dilqir oldy:

— Səb eləmə məl'yn allahın cənnətində birə nə qəzir, qərəsən jenə kotyryn dytyb nədir!

Səməd Ystaja acıxlındı və hersli sıçrajıb istədi ony dəjsun. Təqulub kojmadılar. Hyri və gülmanlar qəlib aralıga sulh saldılar və az çəqmədi hərə çəqilib bir qusədə əvvəlqi qejflərinə məzgyl oldy.

Ysta Agabala axynd Əli-Əsərəri hələ qərməməzdi. Oradan byradan syal etdiqdə xebər verdilər qi, qələndən sud qulçələrinin janlında qejfə məzgyldyr. Ysta qətdi. Çarhoy-zyn janlından qecdiqdə pınəçi Gafara rast qəldi. Əhval-

pərsandan sonra Gafar da Ystaslınlı kylagınna pıçılıdadı qı, qecə birə əzijjət eləmir qı.

Ysta bir də haldan çıkdı; az kalmızdı qı, jenə dava duzzun. Gafar and içib ony ıuandırdı qı, birədən hamı zıqajətçidir. Dedi:

— Ənanmırısan palandyz Əqbərdən soryz, qızı dunəndən bir təndir aktarlır qı, paltarlınlı çırpsıln!

Ysta okatı təlx qəlib Aganlı jaılna çıkdı. Aga-Əli-Əsər-agə zircamədə gılmanları bazına toplajıb „hopraq-hoppan“ ojnajırdılar. Hərdən Aga gılmanları elə çımdıqlıjirdi qı, biçarələrin qəzləri jazählərdi.

Aganlı qərcəq ystanlı cəmi dərdi jaılndan çıkdı. Onun ajagına ıkkılıb səvindijindən ağladı.

— Calalına kyrban olym aj Aga!

Aga Ystanlı janında otyrdyb dedi:

— Agabala mən əlum, mənnən aran nəcədir?

— Sənə fəda olym, əcrindir, çəqırsən!

By səzlər aganlı belə xozuna qəldi qı, əmr vərdi hyri və gılmanlar təqəlub bəzladılar Ystanlı kıldıklamaga. Ysta Agabala əvvəl bir az Utandı sonra isə javaz-javaz açılızdı. Qərdü, bynyn həç ejbi jokdyr; cənnət hyri və gılmanlardan ibarət idi. Bir də qəz qəzdirdi, qərdü agacın dibində ala qozlu bir gılman dyryb barmaklarını əmir. Gılmanı by halı ystaja çok xoz qəldi.

— Kadan canıma aj bala qəl janıma!

Gılman qulumsənə-qulumsənə qəlib ystanlı kycadında otyrdy. Ysta bəzənlə əjib „oxkaj“ deje-deje gılmanı ərməq fiqirində idi, birdən hamamın dıvarından qəhnə bir fitə kopyb dyzdu onun bəzənlə.

Ysta Agabala jykydan diq atıldı. Karanlık hamamda heç qəs olamamadı ona təəccüb qəldi. Ysta Agabala gılmandan ajrılmağına çox acıçıb, acıçınlı fitədən aldı-qəteturub elə jerə çırpdı qı, səs hamama duzub quluzməjə bənzədi. Quləzmə Ystanlı bir az korkytdy: sakkalınlı tuqləri xınapıñ deziñ çıkmak istəjirdilər. Dogrydan da kormalı idi: hoyza duzən sy damcılarlınlıñ hərəsi, bir nəgmə okyjyrdy. Dıvarda asılan qəhnə fitələr əzdahaja dənmisəndi; hamamın sərbəndinə təqulən jymyrta kabıkları, bozbaz sumuqları, karplız kabıkları zizməqdə idilər; javaz-javaz

hərəsi əcajib bir insan zəqlinə duzub bəzlajdılar. Ystaja tərəf səfər etməjə.

Ysta Agabalən qılıman, zad jadlından çıkdı. Nəfəsi bilmərrə batdı. Uzak vakti nənəsi byna cinlərdən naglı etdiyi qəldi jadına duzdu: „cinlər hamamda adamı bogarlar amma bismillah desən kaçławalar“...

Ysta kiraət ilə bir „bismillah“ çəqdi, bynyn səsinə juz jerdən də bismillah səsləri qəldi. Qızı lap bir jerə buzuздu; sonra bir iqi salavat çəjurub zejtana lə'nət okydy. Juz jerdən cavab qəldi. Ystanın urəjində elə bil qənəqlər kyjy kazıldılar, təppiitlis kylagına qəlirdi, bədəni titrəjirdi.

Ysta Agabala bir neçə dəkikə jerində saqit otyryb korkysyndan qipriqlərini də tərpətmədi. Bynyn ilə də izi duzəlmədi; hər tərəfdən bynyn ustənə hucum qətirirdilər. Axırda birdən jujurub hoyza tyllandı və dalınca da juzlərcə adamlar təqulub Ystaja qulməjə bəzladılar. Hətta bə'zisi də qəzunu agardıb dejirdi: „cənnətin kəbzini bizə ver, verməsən səni bogacajık“. Cinlərin bihajalıqından, biçara qızı sakkağını xınasını jyjar - jymaz hoyzdan çıkmaga məcbyr oldy. Amma çifajda minlərcə adamlar bynyn ilə çıkdı və hamamın ortasında Ystanı araya alıb çırtıck çılb, ojnamaga bəzladılar.

Ystanın dili daha səz dytmyrdy, ajak ustə dyrmaga takəti jok idi. Biçara qızı bircə ony bildi qi, qysu qəldiqcə „vaj dədə vaj“ dejib bihiss jerə jukıldı.

IX

Ysta Agabalən hamamda bəzlna qələn kəzə və kədər sabah Vejlabadın cəmi qusəsində dənizlidlə, bazarlarda curə-bəcur əjialər dəjran etdi. Dedilər, cinlər ysta Agabaladan cənnətin kəbzini tələb edəndən kabak, haman hamamın janında, cuzamlı Abbasın vyryb agzını əjiblər; dedilər quja Əli-Əsər-agə muridləri լnandırlıb qi, cənnət kəbzi cılərə lazımlı dehil: oniar hər jerə qədə bilərlər; amma elə əvvəl hamam cın jıgnakıdır. Bir dəfə də mən oradan qəçəndə qərdum hamamın üstə qəjdən bir cut ajak sallanıb. Dedilər quja Əli - Əsər aga „ajətulqursi“ okyjyb, neçə dəfə puflujubsə də ajaklar çəqilmijib, sonra bəzmaklarınlı kojyb kaçıb. Qun qunu tə'kib elədi, səhbət daha da təzələndi. Hətta by barədə məscidin hucrelərində

saqin olan tullab arasında da mubahəsə və munakəzələr oldy. Tələbələr iqi firkəjə bəlündülər; bir tərəf dejirdi qi, cən-zəjatinə cənnət karıları açıkdır, qədə bilərlər; o biri firkə dejirdi: xejir hər jərə qətsələr də cənnətə heç və'də onları kojmazlar. Bir muctehidin rəjinə qərə onlara zəmhərir verəcəqlər“.

Sejidlər əz hukyk və ixtijaratlarlı tələb etməq sajəsində isjan koparıb iqinci firkəjə nəfrətlər izhar etdilər: „Biz cən-zəjatin joldazlı olmamızıq qi, onları bizim janlımlıza byrakalar. Allah zəmhəriri bizdən ətru xəlk edib; oraja cinlər qədə bilməzlər“!

Xulasə, yzyn səhbətlər oldy, jenə heç qəs by sirdən aqah ola bilmədi. Tələbələr də çox mubahəsə etdilərsə, bir nəticə hasil etmədilər, ancak davaları duzub bir; „Ənvəri-rəml“ qitablı ilə vyryb o birinin diziini saldı.

Zajıələr jenə mejdan qəsb etməqdə idi. Zəhər aksakkalılarından birisi əlini Əli - Əsərə - aganlı imarətinin dıvarına vyryb dejir: „and olsyn by dıvarlardan çıkan nyri-paqə“! Dunən qecə o hamamın janlından qecirdim. Birdə qərdum bacadan bir əzəj çıkdı. Yzandı, yzandı birdən qərdum dalımcə qəlir. Kojdym kaçıdım. Qərdum kaçdıkcə qulə-qulə dalımcə qəlir, kapıda jıckılım urəjim qetdi. Dahı bilmirəm necə oldy. Məsələ jenə azqar olmadı.

Dedilər cinlər kovdygy adamın hamısında cənnət kəbzi varmız, səz qetdi çatdı kazijə, kazi-agə byjyrdy qi, dogrysı mən by iżə karızmıjacagam. Çunqu qulfət sahəblijam, cinlərin əlejhinə bir əzəj desəm qecə qəlib, məni bogarlar, balalarım acından kırıllar.

Vejlabad saqit ola bilmirdi. Camaat təmam iżdən əl cəqib cənnət kəbzi məsələsinin həllinə çalıbzırdı. Bir qun quj duzdu qi, məzhyr „Sejid Mir-Cəfər-aga“ rəməl atıb hamənlı by sirdən aqah edəcəq. Zəhər cunbuzə qəldi. Bazar, duqən balgandı. Camaat məhlələrə toplanıb, qecəni sabaha dəq dəstə təpdi. Sabah xəbər çıkdı qi, „Sejid Mir-Cəfər-aga“ rəməl atıb qərub qi, ysta Agabalənli hamama duzmuş „cənnət kəbzinin“ ətraflına cinlər jısgılıb, məsləhət edirlər. Mir-Cəfər-aga dua qısu ilə cinləri cızıga salıb qi, daha bir də oradan çırka bilməsinlər.

Vejlabadın ustə səadət qunu dogry. Zəhər bir bəjuq bəladan xilas olmyzdy. Mir Cəfər-aganlı karıslı tez tez

аçılıқб xələtlər, qəllə-qəllə kəndlər çaj, kyzy və iləx əşti-rirdilər. Ol qundən hamamın kapısı mismarlandı, kabagına zibil təqulməjə başladı. Az vaktda hamam tamam zibilə batıb, jok oldy.

X

Vejlabad aram tapdı. Camaat əz izlərinə məzgyl idi. „Gənnət kəbz“ məsələsi bilmərrə jaddan çökməzdı, amma ysta Agabalənən urəjində, cılınçın korkysy hələ davam edirdi. Biçara neçə ajlar idi qi, by dərdə mubtəla olyb, evində jatlırdı. Arvadı Ystanı duqənində nə kədər zej var idi, satıb, ona sərf ətməzdidi; bir nəticə də haslı olmaməzdı. Ystanı azarlı əlac-pəzir dejil idi. Qulfət ziddətli qunlər qeçirməqdə idi: evin olan zejlərini satıb çərəjə verməq qifajət eləmirdi. Qərpə uzaklar ac və çırplaklığa davam qətirmijib aglaşırıldılar. Qəməq qəzləməli jer jok idi. Karlınlı açıb, qırən olmazdı, hərdən arvadı əlacı qəsilib qədib, Əli-Əsər-agə qildə killyk edirdi və axzamlar uzaklara çərəq kyrysyndan, bojat bismislerdən qətirirdi. Bylyn ilə də jaraja mərhəm olmazdı. Ystanı azarlı qun qundən zid-dətlənirdi; bədəni zəifləzib qucdən düşurdu; sojyk və acılk urəjini uzurdu; sıfətində həyat nizanəsi kalmamış idi.

Bir neçə qun qeçdi. 3əhərin qanar quçelərindən, üç dərt adam bir mejit aparırdılar. Kabaklarına çıxan qızının „ələn qimdir?“ syalına, tələbə cavab verdi: „Ysta Agabala qəfəzdyz!“.

Bir neçə aj da qeçdi. Kız fəsli idi. Axzam çadı sojykdan paltona bərq bərq burunub bazardan qeçdiqdə, qərdum bir duqənin kabagında uç uzak dyryb zırıldajı. Bynların jaılın ajakları, dizlərinə dəq palçıga batımdı; paltarları para-para olyb, bədənləri qərunurdu, səqqız-dokkyz jazählənda kız, bir neçə kədəm qanarda dyryb, basınlı azaga salımdı. Iqi balaca oğlanlar əllərini açıb, dejirlər: „bizə bir çərəq pyly ver. Dunəndən çərəq jeməmiziq, vallah acınladan əluruq“. Uzaklar səzlərini kyrтamamış ucu də səs-səsə verib aglaşdırılar.

Bynlar ysta Agabalənən uzakları idi.

Bynlar qərduqdə „kəbz“ məsələsi bazılımda təzələndi və jykarlıda jazählən heqajə təmam qəlib qəzumun kabagından qeçdi.

Bibliothek der
Deutschen
Morgenländischen
Gesellschaft.

P. Fa i 34232

Nur für den Lesesaal



ULB Halle
001 738 011

3/1



JYSIF VƏZIR

1930/240

CƏNNƏTİN KƏBZİ

(Həqajə)

Fai 34232

AZƏRNƏZR

Baqı - 1927

